



Firudin bəy Köçərli yazdı ki, "bir qövm və tayfa elmsiz və mərifetsiz olsa, bir o qədər ədəbiyyatı zəif və biməzmun ola-caqdır... Xalqın sərvət və dövləti, şan və şövkəti artdıqca, onun dili dəxi haman qərar üzrə tərəqqi və vüsət tapır və bir məqama çatır ki, millət qisim-qisim nağıl və həkayələr düzməyə, sinədən sözlər və mahnilər toxumağa başlayır".

Bəli, "Azərbaycan ədəbiyyatı" kitabıının müəllifi olan yazıçı öz fəaliyyəti ilə

dəs Anna" ordeni, 1902-ci ildə isə II dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir.

İrəvan gimnaziyasında çalışdığı illerdə A.Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türkü" adlı dərslik tərtib etmiş, 1886-ci ildə isə ilk teatr tamaşasını hazırlamışdır. 1890-ci ildə İrəvana tamaşaşa qoyduğu



klorşunas kimi böyük işlər görmüşdür. Hələ gənc yaşlarından insanların maariflənməsi üçün əsl fədakarlıq göstərmişdir. Xüsusi, milli-mənəvi dəyərlərin təbliğində, milli mətbuatın, ədəbiyyatın inkişafında mühüm işlərə imza atmışdır. O, bir çox mətbu orqanlarla əməkdaşlıq edərək cəmiyyətdəki problemləri işqalandırmışdır. "Kaspı", "Irşad", "Tərəqqi", "İqbəl" və başqa qəzetlərlə sıx əməkdaşlıq etmişdir. Firudin bəy Köçərlinin uşaq folkloru sahəsində olduqca böyük xidmətləri olmuş və bu nümunələrin toplanıb nəşr edil-

Ömrünün 40 ilini xalqın maariflənməsinə həsr edən ziyanlı

ədəbiyyatımızın nə qədər zəngin olduğunu həm təhlil, həm də sübut etmiş onu, yenidən canlandıraraq bütün keçmişinə işq salmışdır. O, eyni zamanda mahir publisist olmuş, qadın azadlığı, məişət, sülh, xalqlar dostluğu və digər mövzularda maraqlı məqalələr yazımdır. Onun tədqiqatçı kimi fəaliyyətə folklor nümunələrini yazıya almaqla başlamışdır. Yaradıcılığında uşaq ədəbiyyatına da geniş yer verən yazılının fikrincə uşaq dünyası çox zəngin və poetik baxımdan duyuqludur. Bu səbəbdən də onların baxışı, düşüncəsi yazıçı təfəkkürüne uyğundur.

26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olan Firudin bəy Köçərli 1872-1876-ci illerdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almış, 1876-ci ildə isə rus məktəbinə daxil olmuşdur. 1878-ci ildə Aleksey Çernyayevski Zaqqafqaziya Müəllimlər Seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gəlir və Firudin bəyi Qori Müəllimlər Seminariyasında oxumağa aparır. Firudin bəy Köçərli 1879-1885-ci illerdə, Zaqqafqaziya Müəllimlər Seminariyasında təhsil aldığı müddətdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın dost olur. Həmin dövrde "Təlimi-Sokrat" əsərini yazar. 1885-ci ildə seminariyanı bitiren Firudin bəy Köçərli İrəvan gimnaziyasına təyinat alır. O, 1885-1890-ci illerdə gimnaziyada ana dili, hüsnxət fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsində çalışmışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə 1899-cu ildə III dərəcəli "Müqəd-

"Müsyö Jordan və dərvish Məstəli şah" komedyası İrəvanın həyatında böyük mədəni hadisəyə çevrilmişdir. 1895-ci ildə Firudin bəy Köçərli İrəvanı tərk etmiş, elə həmin ildə Qori Müəllimlər Seminariyasının "tatar şöbəsi"nin Azərbaycan dili və şəriət müəllimi təyin olunmuş və 1918-ci ilə qədər burada pedagoji fəaliyyəti ni davam etdirmişdir. 1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanım ilə ailə həyatı qurmuş və 1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təminatçısı olmuş, sonradan isə seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərmişdir.

XIX əsrin ortaları Azərbaycanın, o cümlədən Şuşanın mədəni həyatında böyük yüksəlş, inkişaf dövrü idi. Ədəbiyyatşunas alim Firudin bəy Köçərli Şuşanı "Zaqqafqaziyanın Şirazı" adlandıraqla, "Azərbaycan ədəbiyyatı" kitabında yazmışdır: "Şuşa şəhərinin abhavasının təsirindən və torpağının bərekətindən burada çox zürafə, üdabə və şuarə vücudə gəlibdir. Belə ki, Şuşa qalası Zaqqafqaziyanın Şirazı mənzərəsindən olub, ərbabi-zövqü səfa və əhli-hal və sahibi-dil yatağı hesab olunur".

F.Köçərli yaradıcılığı boyu müxtəlif istiqamətlərdə üzrə tədqiqatlar aparmış, tərcüməçi, pedagoq, tarixçi və fol-



məsində "Balalara hədiyyə" adlı kitabı olduqca böyük əhəmiyyət kəsb etmişdir. 1965-ci il yanvarın 1-də Mədəniyyət Nazirliyinin qərarı ilə Uşaq Kitabxanasına Firudin bəy Köçərlinin adı verilmişdir. F.Köçərli 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürmüş, bunun əsasında isə Qazax Müəllimlər Seminariyasını yaratmışdır. Bir müddət sonra isə Qazaxda ilk uşaq evini açmışdır.

1928-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmiş və İstiqlal Bəyannaməsini imzalamışdır. Firudin bəy Köçərli Azərbaycanda sovet hakimiyyəti qurulana kimi Qazax Müəllimlər Seminariyasına rehbərlik etmiş, "Vətən dil"nin I hissəsinin (VII nəşr) yenidən işlənməsində böyük xidmətləri olmuşdur. O, 300-dən artıq dərsliyə düzəlliş etmiş, nəzəri materialı, hekayələri artırılmış, metodika və stilistikasını dəyişərək zənginləşdirmişdir. 1920-ci ilin may ayında Qazax kommunistləri Köçərliyi və digər "Müsavat" funksionerlərini "xalqa xəyanətdə", "milli nifaq töötəmkədə", "torpaq və mülk zəbt etməkədə", general-qubernator Ə.Xoyskinin etibarlı şəxsləri olmaqdə ittihad etmişlər. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinin təqdimatına əsasən Firudin bəy Köçərli həbs olunmuş, 20-ci diviziyanın 7-ci xüsusi bölməsinin xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılmışdır. Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilmiş və hökm yeri-ne yetirilmişdir.

Cəmi 57 il yaşasa da, ömrünün 40 ilini milletin maariflənməsi və tərəqqisi yolunda yorulmadan çalışan Firudin bəy Köçərli Azərbaycan ədəbiyyatında ədəbi tənqidçi, nəzəriyyəçi, maarifçi kimi əbədiləşmişdir.

Ramida YAQBQIZI,
"Respublika".